

1991-ci ildə Azərbaycan rus imperiyasının caynağından xilas olub öz müstəqilliyini əldə etdikdən sonra Naxçıvanın Cənubi Azərbaycanla ədəbi-mədəni və elmi əlaqələri yeni mərhələyə qədəm qoydu. Bu əlaqələrin dirçəlməsi və inkişafını təmin edən faktorlar sırasında Cənubi Azərbaycan və Naxçıvanda çap olunan qəzet, jurnal, toplu və kitablarda hər iki tərəfin yaradıcı şəxslərinin ədəbi, bədii, publisistik və elmi yazılarının dərc olunması mühüm rol oynamışdır.

Naxçıvan-Cənubi Azərbaycan ədəbi-mədəni və elmi əlaqələrinin inkişafında Təbrizdə nəşr olunan "Körpü" jurnalının böyük rolu olmuş, Naxçıvan ədəbi-elmi mühitinin bir çox nümayəndələrinin şeirləri, məqalələri burada dərc olunmuşdur. Azərbaycanın hər iki təyində böyük ma-



SAHAB ƏLİYEVƏ,
AMEA Naxçıvan Böləmisi
Elmi Kitabxanasının direktoru

müstəsna rol oynamışdır. Naxçıvan elmi mühitinin tanınmış siması, ədəbiyyatşünas alim Əsgər Qədimov müxtəlif illərdə bu jurnalın naxçıvanlı müxbiri kimi fəaliyyət göstərmış, müxtəlif məzmunlu məqalələrlə jurnalın sehifələrində çıxış etmişdir. Naxçıvan ədəbi-elmi mühitinin bir çox nümayəndələrinin şeirlərinin, məqalələrinin jurnalda dərc olunmasında, Cənubi Azərbaycan oxucusunun Naxçıvan ədəbi mühitinin nümayəndələri və onların əsərləri ilə tanışlığında da alimin xidmətləri böyükdür. "Körpü" jurnalının müxtəlif nömrələrində Naxçıvanın ədəbi, elmi mühiti ilə bağlı bir sıra materiallar Cənubi Azərbaycan oxucularına təqdim olunmuşdur. Jurnalda Naxçıvanla bağlı olan materialları üç qismə ayıraq təhlil etmək daha məqsəd uyğundur:

1. Naxçıvan-Cənubi Azərbaycan əlaqələrini əks etdirən yazılar;
2. Naxçıvan ədəbi mühiti ilə bağlı dərc olunan materiallar;
3. Naxçıvan elmi mühitinin nümayəndələrinin müxtəlif mövzulu elmi məqalələri.

Birinci qrupa daxil olan "Naxçıvanda Qudus günü mərasimi", "Naxçıvanlılar İranda, İranlılar da Naxçıvanda qəriblik hiss etmirlər", "Naxçıvan şeirləri "Körpü" jurnalının qonağıdır", "Naxçıvan şeirləri Təbrizdə keçirilən 10-cu "Məhərrəmlik şeirləri" matəm mərasimində", "Naxçıvandakı "Həzrəti-Zəhra(s)" məscidi ilə tanışlıq", "Naxçıvan" dərgisinin yeni sayı İranın türkdilli sənətkarlarına həsr olunub", "Dil pəhləvanları olsaq da, mənənən kasadiq", "Şərq qapısı" qəzetiň baş redaktoru M.Məmmədovla müsahibə" kimi yazılar Naxçıvan-Cənubi

şəhərələrini Təbrizlə gəlməsini alqışlamışdır. Yazida görüşdə istriat edən şairlər haqqında da məlumat verilmişdir: "Görüşdə Təbrizli şair Yəhya Şeyda qonaqları öz kitabları və şeirləri ilə tanış etmişdir. Naxçıvan şeirlərindən Məhəmməd Cabbaroğlu, Əbülfəzə Muxtaroğlu, Əbülfəzə Rəşidoğlu, Bayram Əsgəndərli, Muxtar Qasimzadə, İbrahim Yusifoğlu, Qafar Qərib, Vəli Qaraxan, Yaqub Şirinoğlu, Mircəlal Xanaraz, Nadir Əlincə və Asım Yadigar öz şeirlərini söyləmiş və çap olunmaq üçün "Körpü"nün redaksiyasına təqdim etmişlər". Məqalənin davamında sözügedən şeirlərin şeirlərində nümunələr də oxuculara təqdim olunmuşdur. Jurnalın 2002-ci il may nömrəsində dərc olunan "Dil pəhləvanları olsaq da, mənənən kasadiq" məqaləsində isə "Şərq qapısı" qəzetiň o zamanı baş redaktoru Məmməd Məmmədovun "Şərqi qapısı Naxçıvan" kitabıň nəşri barədə məlumat verilmiş və müəllifin kitabı "Körpü" jurnalı haqqında yazdığı məqaləsi oxuculara təqdim olunmuşdur. Məqalədə M.Məmmədov Təbrizə səfəri, "Məhd-i-azadi" qəzeti və "Körpü" jurnalı ilə tanışlığından bəhs etmiş, hər iki mətbuat orqanını yüksək de-



ri toplaya bilmişdir. Jurnalın bir sıra nömrəsində Naxçıvan şeirlərinin şeirləri davamlı olaraq dərc edilmişdir. 2005-ci ilin mart nömrəsində "Körpü" jurnalının qonağı olan bir sıra naxçıvanlı şairin Məmməd Cabbaroğlunun "Adını yadigar saxlayır adım", "Adın mübarək", "Anam-vətənimdir, Vətən-anamdır", Qafar Qəribin "Könlümü", "Göz yaşımi nüş elədim", "Təbriz", Mətanət Hüseynxan qızının "Bilinmir", Səhlab Məmmədovun "Üçüncü səs", Yaqub Şirinoğlunun "Geri qalmır", "Təbrizin gözəlləri", Əbülfəzə Rəşidoğlunun "Dənizə gəl bu gecə", "Budur sənə sözüm, dünya!", "Görüşə gəlmisəm, Təbriz!", Bayram Əsgəndərlinin "Bu torpağı qoyub hara gedirsen?", "Salamat qal, gözəl Təbriz", İbrahim Yusifoğlunun "Bu həyat mənimlə yola getmədi", Nadir Əlincənin "Təmizlik", Mircəlal Xanarazın "Hüseyinim" şeirləri Cənubi Azərbaycanda Naxçıvan ədəbi mühiti haqqında müyyəyən təsəvvürün yaradılmasına təsir etdiyi kimi, vətən, yurd, milli qeyrət, birləş kimi mövzuların daha geniş müstəvidə təbliğində də əhəmiyyətli rol oynamışdır. "Körpü" jurnalında Naxçıvan ədəbi mühitinin nümayəndələri və onların şeirləri yüksək səviyyədə təbliğ olunmuş, Cənubi Azərbaycan oxucuları Naxçıvan ədəbi mühiti ilə bağlı mütəmadi olaraq məlumatlandırılmış, bu da ədəbi-mədəni əlaqələrimizin daha da inkişafına tökan vermiş, milli-mənəvi bütövlüyüümüzün, birliliyimizin təsdiqində müstəsna rol oynamışdır.

"Körpü" jurnalında Naxçıvan elmi mühitinin nümayəndələrinin müxtəlif məzmunlu yazıları da davamlı olaraq dərc olunmuş, bu yazılar sayəsində Azərbaycanı tarixi, dili, ədəbiyyatı, folkloru, iqtisadiyyatı, mədəniyyəti və başqa sahələri haqqında geniş və dolğun təsəvvür yaradılmışdır. Dərgidə ədəbiyyatşunaslığı aid yazırlar daha geniş yer ayrılmış, Azərbaycan və dünya ədəbiyyatına həsr olunan elmi tədqiqat xarakterli məqalələr Naxçıvan elm adamlarının qələmi ilə Cənubi Azərbaycan oxucusuna təqdim edilmişdir. Bu yazılar bir tərəfdən jurnalın əhatə dairəsinin genişliyindən, mövzu rəngarəngliyindən xəbər verirə, digər tərəfdən naxçıvanlı müəlliflərin bu istiqamətdəki fəallığını ortaya qoyur.

Notice olaraq belə qənaətə gələ bilərik ki, müstəqillik əldə etdikdən sonra Naxçıvanın Cənubi Azərbaycanla əlaqələri yeni mərhələyə qədəm qoymuş və bu əlaqələrin dirçəlməsi və inkişafında Təbrizdə nəşr olunan "Körpü" jurnalının əvəzsiz rolunu olmuşdur. Naxçıvanın ərazi baxımından Cənubi Azərbaycanla yaxınlığı bu jurnalla əməkdaşlığın inkişafına daha da rəvac vermişdir. Əsas mərami birlilik, qardaşlıq olan jurnalda Naxçıvanın ədəbi, elmi mühiti geniş səpkidə təbliğ olunmuş, dərc olunan yazılar, elmi məqalələr Cənubi Azərbaycan oxucusuna Azərbaycan elmini, mədəniyyətini, iqtisadiyyatını daha yaxından tanıtdırıb. Ərazi baxımından ayrı salınan şimalı-çənublu Azərbaycan xalqının nümayəndələri arasında mənəvi körpü yaranan jurnal Naxçıvan-Cənubi Azərbaycan ədəbi-mədəni, elmi əlaqələrinin öyrənilməsində əhəmiyyətli mənbə kimi deyərlidir.

raqla qarşılanan, sülhə, əməkdaşlığı, qardaşlığı, dostluğa xidmət edən "Körpü" 1998-ci ildə Təbrizdə əvvəlcə qəzet formasında Azərbaycan türkcəsində kiril əlifbası ilə çap olunmuşdur. Qəzetiň baş redaktoru Seyid Məsud Peyman İranın mühüm qəzetiňindən olan "Məhd-i azadi"nin təsisçisi olan atasının yolunu davam etdirmiş, 1991-ci ildə atasının vəfatından sonra "Məhd-i azadi"nın bütün məsuliyyətini öz üzərinə götürmüştür. Ən böyük arzusu o tay-bu tayı bir-birinə daha yaxından tanıtmaq, iki ölkə arasında yaranan əlaqələri daha da genişləndirmək olan S.M.Peyman "Körpü" qəzetiň nəşr etdirmək kimi şərefli bir işə başlamış və qəzet 1998-ci ilin 11 mayında işiq üzü görmüşdür. Tez bir zamanda həm İranda, həm də Azərbaycanda tanınan seviləməyə başlayan "Körpü" qəzetiň ünvanına hər iki tərəfin tanınmış şəxsləri tərefində xoş sözərək səylənmişdir. Naxçıvanda da bu qəzetiň nəşri böyük sevincə qarşılımışdır: "Körpü" qəzetiň materialları, xüsusiylənən hər iki dövlətin görkəmli elm, mədəniyyət xadimləri ilə apardığı müsahibələri çox zəngin və bəyəniləndir" (V.Talibov), "Körpü"nün nəşri mətbuat tarixinə qızıl hərfərlərə yazılıcaq hadisədir" (İ.Həbibəyli).

"Körpü" qəzeti öz nömrələrində Naxçıvanla bağlı məsələləri də işləndirmiş, qəzetiň 1999-cu il 19 may tarixli nömrəsində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illiyi ilə əlaqədar keçirilən tədbirlər haqqında məlumat verilmiş, Naxçıvan ədəbi mühitinin nümayəndəsi olan Həmid Arzulunun "Azərbaycan dili", "Sənə övlad olacaq", "Od elə sən" şeirləri oxuculara təqdim olunmuşdur. Cənubda kiril əlifbası ilə oxunmanın çətinliyi və başqa səbəblərdən qəzeti daha sonralar aylıq "Körpü" jurnalı ilə əvəzlənmiş, 2001-ci ildən İranda latin qrafikası və Azərbaycan türkcəsində çıxan ilk və yeganə məcmuə kimi şöhrət qazanmışdır.

Jurnal Cənubi Azərbaycanla ictimai-mədəni əlaqələrimizin dərinləşməsində

Azərbaycan əlaqələrinin öyrənilməsində olduqca əhəmiyyətli materiallardandır. "Naxçıvan" dərgisinin yeni sayı İranın türkdilli sənətkarlarına həsr olunub" yazılısı bu baxımdan diqqət çəkir. 2002-ci ilin mart-aprel nömrəsində dərc edilmiş yazida Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis olunmuş "Naxçıvan" dərgisinin 6-cı sayının İranın türk dilində yanan şair və yazıçılarına, o cümlədən şifahi xalq yaradıcılığına həsr olunduğu vurgulanmış, M.Şəhriyar, B.Səhənd, K.Sənməz, H.Savalan, Ə.-Səhhət, M.Quluzadə, Ə.Şəhbəzi, M.Hərisi, S.Behrəngi və başqa Cənubi Azərbaycan şair və yazıçılarının əsərlərinin, həmçinin bayatıların, "Novruznamə", "İnsanın dünyaya gəlməsi və həyatı" kimi xalq yaradıcılığı nümunələrinin və "Ayrılıq" mahnısının əks olunmasının əlaqələrimizin daha da genişlənməsindəki əhəmiyyəti qeyd olunmuş və dərginin bu sayı yüksək dəyərləndirilmişdir: "İki ölkənin əlaqələrinin daha da genişlənməsi, şair və yazıçılarla tanışlıq baxımdan dərginin bu sayının nəşri xüsusi əhəmiyyətə malikdir. Çünkü ölkələr arasında əlaqələrin təməlini şair və yazıçılar qoyur. Ədəbiyyatlarla tanışlıq həmin ədəbiyyatı yaradan xalqla tanışlıq deməkdir".

Naxçıvan-Cənubi Azərbaycan ədəbi əlaqələrinin hər zaman mövcudluğunun başqa bir göstəricisi isə "Naxçıvan şeirləri "Körpü" jurnalının qonağıdır" məqaləsində eks olunmuşdur. Yazı İran İslam İinqilabının qələbəsinin ildönümü münasibətilə Təbrizin "Həzrəti-hünəri" İncəsənət Mərkəzinin dəvəti və İran İslam Respublikasının Naxçıvandakı Baş Konsullüğünün köməyi ilə bir qrup naxçıvanlı şairin 2005-ci il yanvarın 29-30-da Təbrizə səfərlərinə həsr olunmuşdur. Məqalədə naxçıvanlı şairlerin 1996-2001-ci illərdə təbrizli şair-yazıçı və ədəbiyyatçular Mustafa Quluzadənin Naxçıvan şəhərində yaradıldığı "Əhlibeyt" şeirlər məclisinin üzvləri olması, Təbriz şeirləri ilə birlikdə şeir kitablarının çap olunması vurgulanmış, şeirləri-

yərləndirmişdir: "Məhd-i-azadi" redaksiyasında 2 il bundan əvvəl "Körpü" adında kiril əlifbası ilə ana dilimizdə qəzeti çap olunmasını bildirdim. Düzdür, ara-sıra nəşr olunurdu. Nəzərə alaq ki, Təbrizdə kiril əlifbası ilə yazıl-oxumağı bacarınlar da tək-təkdir. Bu dəfə isə "Körpü" adında jurnalın nəşrinə görəndə çox sevindim. Düzdür, siyasetdən kənar jurnaldır. Amma sifir Azərbaycanla bağlı yazılar dərc edir". Eyni nömrədə M.Məmmədovun jurnal haqqında müsahibəsi də təqdim olunmuşdur. "Körpü" dərgisinin nəşri ilə fəxr etməliyik" başlıqlı yazida müəllifin Azərbaycan-Ermenistan münasibətləri, Naxçıvanın blokada şərait, Qarabağ münaqışının haqqında həqiqətlərin yayılması İran mətbuatı ilə əməkdaşlığın əhəmiyyətinə aid fikirləri verilmişdir. Yazida Cənubi Azərbaycan oxucuları "Şərq qapısı" qəzetiň tarixi, Naxçıvanın ictimai-siyasi həyatında rolü kimi məqamlarla da tanış edilmişdir. Müsahibənin davamında müəllifin "Körpü" jurnalının nəşr olunmasından duyduğu sevinc hissələri, əlaqələrimizin inkişafında jurnalın oynayacağı rol yüksək qiymətləndirilmişdir: "Körpü" dünyadakı bütün azərbaycanlılar üçün ən doğma mətbuat orqanı olmalıdır. Mən ümidi edirəm ki, "Körpü" dərgisi də ölkələrimiz arasında həqiqi körpü yaradacaq".

Şimalı-çənublu Azərbaycan xalqı arasında ədəbi-mədəni körpü yaratmaq missiyasını əsas götürən və bu məramı layiqincə yerinə yetirən "Körpü" jurnalı Naxçıvan ədəbi mühitinin Cənubi Azərbaycanda tanılmasında da əhəmiyyətli işlər görmüş, jurnal vasitəsilə ədəbi mühitin nümayəndələri, kitabları haqqında mütemədi məlumatlar verilmiş, ədəbi nümunələr davamlı olaraq Cənubi Azərbaycan oxucusuna təqdim olunmuşdur. Əsas mərami birlilik, qardaşlıq olan jurnalda Naxçıvanın ədəbi, elmi mühiti geniş səpkidə təbliğ olunmuş, dərc olunan yazılar, elmi məqalələr Cənubi Azərbaycan oxucusuna Azərbaycan elmini, mədəniyyətini, iqtisadiyyatını daha yaxından tanıtdırıb. Ərazi baxımından ayrı salınan şimalı-çənublu Azərbaycan xalqının nümayəndələri arasında mənəvi körpü yaranan jurnal Naxçıvan-Cənubi Azərbaycan ədəbi-mədəni, elmi əlaqələrinin öyrənilməsində əhəmiyyətli mənbə kimi deyərlidir.